



دفتر مقام معظم رهبری
www.leader.ir

Əzadarlığın hökmləri - 30 /Jul/ 2024

Əzadarlıqda simvolik vasitələrdən istifadə edilməsi

Sual: Əhli-beytin (ə) əzadarlıq məclisində ələmdən və bayraqdan istifadə etməyin, onu məclisdə yerləşdirməyin hökmü nədir?

Cavab: Bu işin öz-özlüyündə iradı yoxdur. Amma bu işlər dindən hesab olunmamalıdır.

Sual: İmam Hüseyinin (ə) əzadarlıq məclisində bəzi bölgələrdə ələm gəzdirlər. Belə ki, insanlar ələmin qarşısında nəzir verir, qurban kəsirlər. Həmçinin bəziləri bu inançdadırlar ki, ələm kimin çiyinə otursa və bu şəxs ələmə pul bağlayıb diləyini diləsə, onun nəziri və diləyi qəbul olunur. Onlar ələmin hərəkətini Allahın qüdrət nişanəsi bilirlər. Bu kimi işlər və inanclar düzgündürmü?

Cavab: Ələm və bayraq qaldırmağın öz-özlüyündə maneəsi yoxdur. Amma bu işlər dindən hesab olunmamalıdır. Bunu da qeyd edək ki, Əhli-beyt (ə) üçün nəzir verməyin, qurban kəsməyin və bunları fəqirlərə, əzadarlara sərf etməyin iradı yoxdur.

Sual: Bəzi bölgələrdə Tasua və Aşura günləri bəzi şəxslər böyük bir ələmi əllərinə götürüb, xüsusi hərəkətlərlə ələmi gəzdirlər. Bəzən ələmi bəzi əzadarlara tərəf aparıb, onları yaralayır. Onlar bu inançdadırlar ki, həmin şəxslər pis insan olduqlarına, ələmə şəkk-şübhə ilə baxdıqlarına görə ələm onlara tərəf getmiş və onları tənbəh etmək istəmişdir. İnsanlar bu hərəkətə “ələmin cusa gəlməsi” deyirlər. Bu şəkildə əzadarlıq etmək şəri baxımdan düzgündürmü?

Cavab: Ələm götürməyin öz-özlüyündə iradı yoxdur, amma bu işlər dindən hesab olunmamalıdır. Əgər ələmi gəzdirən şəxs kimisə yaralasa, xəsarətə zəmindir.

Sual: Ələmi məsciddə qoymaq olarmı? Qeyd edək ki, ələmin üzərində müəyyən işləmələr olur və ələm məsciddə müəyyən bir yerə tutur.

Cavab: Əgər ələmi məsciddə yerləşdirmək məscidin ürfi cəhətlərinə zidd olarsa və ya ələm namaz qılanlar üçün maneəçilik yaradarsa, bunun iradı vardır.

Sual: Bəzi insanlar Əhli-beytə (ə) təvəssül etmək və onlardan hacət almaq əlaməti olaraq ələmə parça və ya qıfıl bağlayırlar. Bu işlər icazəlidirmi?

Cavab: Bu işlərin öz-özlüyündə iradı yoxdur, amma dindən hesab olunmamalıdır.

Sual: Hüseyiniyyənin idarə heyəti insanların nəzir ünvanında ələmə bağladığıları parçaları, yaylıqları satıb hüseyiniyyəyə və əzadarlığa sərf edə bilərmı?

Cavab: Bu məsələ nəzir edən şəxslərin niyyətinə bağlıdır. Əgər bunlar əzadarlığa və ya hüseyiniyyəyə hədiyyə olunubsa və ya nəzir edilibsə, sözügedən işi görməyin iradı yoxdur.

Sual: Həzrət Əli Əsgərin (ə) beşiyinin əlaməti olaraq bir beşik düzəldib, onu əzadarlıq məclisində insanlar arasında gəzdirmək və nəzir yığmağın hökmü nədir?

Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur, amma bu iş dindən hesab olunmamalıdır.

Sual: Əhli-beytin (ə) əzadarlıq məclisində insanın öz başına və üzünə palçıq yaxması icazəlidirmi? Bəzi bölgələrdə əza əlaməti olaraq əzadların üstünə saman və torpaq tökülür. Bu işin iradı varmı?

Cavab: Bu işlərin iradı yoxdur, amma gülünc və məzhəbin əsaslarını sarsıdan bir şəkildə olmamalıdır.